

UOT: 351.85

Nailə SÜLEYMANOVA  
AMEA Füzuli adına Əlyazmalar İnstitutu,  
ilahiyyat üzrə fəlsəfə doktoru, dosent  
dr\_naile@yahoo.com

**GÖVHƏR AĞA - AZƏRBAYCANIN XIX ƏSR  
ƏLYAZMALARINDA**

**GOVHAR AGA - IN THE MANUSCRIPTS OF AZERBAIJAN UN  
THE 19TH CENTURY**

**ГОВХАР АГА - В РУКОПИСЯХ АЗЕРБАЙДЖАНА XIX ВЕКА**

**Xülasə:** Qarabağ tarixində mühüm yer tutan şəxsiyyətlərdən biri Qarabağ xanı İbrahimxəlil xanın (v.1806) qızı Gövhər ağa olmuşdur. İlk önce, hərtərəfli tədqiqat üçün bu araşdırında istifadə etdiyimiz mənbələrin əlyazmalarından məlumat vermək istiyirik. Əsas əlyazma mənbələr AMEA Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilir. Bunlardan biri Gövhər ağıya məxsus vəqfnamənin surəti, digəri isə vəsiyyətnaməsinin aslidir. Həmçinin tədqiqatda mənba olaraq, yenədə Əlyazmalar İnstitutunda saxlanılan Qarabağ tarixinə dair dəyərləri əsərlərin əlyazma və onların çap edilmiş nüsxələrini də cəlb etmişik.

**Açar sözlər:** Qarabağ, Şuşa, Gövhər Ağa, abidə.

**Abstract:** Govher Agha, a daughter of the khan of Karabakh - İbrahimkhalil khan, is one of the most prominent figures in Karabakh's history. First of all, we would like to give information about the manuscripts used in this research for a comprehensive study. The manuscripts are preserved in the ANAS Institute of Manuscripts named after Fuzuli. One of them is a copy of a charter of foundation, and the other - the original version of the last will. I have included some other manuscripts and their printed copies which are also kept in the Institute of Manuscripts and considered invaluable classical works on Karabakh's history as a reference to the research.

**Keywords:** Karabakh, Shusha, Govher Agha, a monument.

**Абстракт:** Дочь Карабахского хана Ибрагимхалила (д.с.1806) Говхар Ага, одна из тех, кто занимает важную роль в истории Карабаха. Прежде всего, мы хотели бы предоставить информацию об ос-

новных рукописных источниках, которые были использованы в данном исследовании. Рукописные источники хранятся в Институте рукописей имени Физули НАНА. Одна из них копия вакфнаме Говхар Ага, а другая оригинал её завещания. Также во время исследования мы использовали рукописи и печатные книги ценных трудов по истории Карабаха, которые хранятся в Институте рукописей.

**Ключевые слова:** Карабах, Шуша, Говхар Ага, памятник.

Gövhər ağa Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin qızı olub, Şuşa şəhərində anadan olmuşdur. Onun doğum tarixi haqqında dəqiqlik olaraq mənbələrdə məlumat verilməsə də, o dövrə baş vermiş hadisələr görə onun doğumunu təqribən 1790-ci illərə təsadüf edir. Anası Gürcüstanlı knyaz Evgeniy Abaşidzənin qızı Cəvahir xanım idi. Gövhər ağanın ana-ata bir Abbasqulu ağa adlı qardaşı olmuşdur. Abbasqulu ağa on üç yaşında Şuşa yaxınlığında Xanbağında atası və 17 nəfər digər ailə üzvləri ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qotlə yetirilmişdir [8, s.178]. Gövhər ağanın təhsilini göldikdə isə mənbələrdə bu haqda heç bir məlumat rast gəlmədi. Amma əlbəttə ki, bir xan qızı kimi Şuşada olan mədrəsələrin birində təhsil allığı aydındır. Onun şeir yazdığı haqqında bəzi məlumatlar vardır. Əlyazmalar İnstitutunda əlyazma cüngülərin birində [B-1482, s.54b] ona aid bir şeir nümunəsinə rast gəldik. Gövhər Ağa ilk öncə gənc yaşlarında Şəki xanı Cəfərqulu Xoyski ilə (v.1814), onun vəfatından sonra isə əmisi Mehrəli bəyin oğlu Xankişi bəy ilə ailə həyatı qurmuşdur [3,s.47;12,s.3-4]. Lakin onun hər iki evlilikdən övladı olmamışdır. Xankişi bəy vəfat etdikdən sonra isə onun bütün mal və mülkləri Gövhər ağaya keçmişdir. Gövhər ağa hələ həyatında ikən bu mal və mülklərinin galırılmasını Şuşada olan iki məscid və iki mədrəsəyə vəqf etmişdir [4, s.9a]. Gövhər ağanın Allah yolunda vəqf etdiyi mülklərinə dair geniş məlumat onun Qafqaz Şeyxülislami Axund Əhməd Hüseynzadə tərəfindən hicri 1265-ci (m.1849) ildə Şuşa qalasında Qarabağda tərtib edilmiş vəqfnaməsində<sup>1</sup> yazılmışdır. AMEA Füzuli adına Əlyazmalar İnstitutunda bu vəqfnamənin bir surəti mühafizə edilir. Vəqfnamə 24 vərəq, 15x22 sm ölçüsündə olub, fars dilində şikətə-nəs-təliq xətti ilə Rusiya istehsalı olan kağıza yazılaraq, karton cildə tutulmuşdur. Mətndə ərəb dilində iri stil xətti ilə Quran ayləri, hədislər və dualar yazılmışdır. Xeyir duadan sonra "... Şuşa qalasında olan iki Gövhəriyyə mədrəsəsi və iki məscidin vəqfları aşağıdakılardır..." cümləsi ilə başlayan vəqfnamədə ilk olaraq Gövhər ağanın vəqf olunan mülklərinin siyahısı yazılmışdır. Mülklərindən Şuşadakı on bir dükən və karvansarayı, Qaraba-

<sup>1</sup> Bu vəqfnamə haqqında 1963-cü ildə F.Seyidov məlumat vermişdir.

ğın Cavanşir mahalında olan Maqsudlu və Qaradağlı kəndlərini, Kəbirli mahalındaki Evoğlu kəndini, Daruğludakı mülk və əkin yerlərini, Şelli kəndindəki bağını Allah yolunda ömrüllük Şuşa qalasında olan iki məscid<sup>2</sup> və iki mədrəsəyə vəqf edilməsindən bəhs edilir. Vəqf edilən mülklərin siyahından sonra isə mətnədə Gövhər Ağanın bu sözləri yazılmışdır: "Hər kim qeyd olunan mövqüsətə zülm əlini uzatsa, Allahın və Allahın övliyalarının əbədi lənətinə tutulsun. Allahın lənəti olsun zalim tayfaya..." [4, s.15a].

Vəqfnamənin 16b vərəqindən başlayaraq isə, vəqf gəlirlərinin nəyə və haraya sərf ediləcəyi yazılmışdır. Sərf olunan yerlər və şəxslər vəqfnamədə sira ilə nömrələnmişdir. "... Gövhəriyyənin iki məscid və iki mədrəsinin mövqüsətini xərcəyən mütəvəkkillər vəqf gəlirini hər il üç yera bölsünlər; Üçdə bir hissəsinin şəriət qaydalara əsasən hər iki məscid və mədrəsə üçün ehtiyat yiğsınlar və bu qaydanı müəyyən müddət davam etdirsinlər ki, inşallah məscid və mədrəsələrin təmirinə bütünlükə kifayət edəcək məbləğ hazır olsun. Allah eləməsin, məscidlər və mədrəsələr xarab olarsa, müvəkkillər onları yenidən təmir etsinlər və həmin üçdə bir hissəsinə xərcəsinlər..." [4, s.16b-17a]. Sonra isə vəqf gəlirlərinin digər iki hissəsinin hərə və kimlərə sərf edilməsi haqqında məlumat yazılmışdır. Belə ki, vəqf gəlirlərinin müəyyən hissəsi, gecələr məscid və mədrəsələrin hücrelərinin işığına, qış və payız fasillərində isə kömür puluna, məscid və mədrəsələrin iki nəfər işçisinin və iki nəfər müəzzzinin, həmçinin mədrəsələrdə iki nəfər müəllimin, o cümlədən, zəhmət çəkən müvəkkillərin məvacibinin ödənişi haqqında məlumat yazılmışdır. Daha sonra isə vəqf gəlirlərinin məhərrəm ayının ilk on günlüyüündə imam Hüseynin toziyyəsi, ramazan ayında əhya gecələrində məscidlərin həyatında 70 nəfər 3 gün iftar verilməsi, ramazan ayında məscidlərdə 30 gün 20 nəfər Quran oxuyanın haqqının pul ilə ödənilməsi, şəban ayının 15-ci günün qəriblərə və tələbələrə məscidlərdə mütəvəkkillərin məsləhətinə görə yemek verilməsi, Qurban bayramında məscidlərin həyatində on qoyun kəsib, ehtiyacı olanlara paylayması, qərib və xəstələrin müalicəsinin xərcləri, mədrəsələrin kitabxanasına kitabların alınması və s. əlaqədar olan xərcləri yazılmışdır. Gövhər ağa ramazan ayında məscidlərdə pul ilə oxunulan Quran xətmərini vəqf sahibəsinin özü, ana, atası, bacı və qardaşları, qohum-əqrəbələri üçün tapşırılmasını vəqfnamədə qeyd etmişdir [4, s.18b-22a].

<sup>2</sup>Şuşa Yuxarı və Aşağı Gövhər Ağa məscidləri



(Gövhər Ağanın vəqfnaməsinin son 24b vərəqi)

Vəqfnamənin 24a-b vərəqində isə əreb dilində Gövhər ağanın mal və mülklərinin məscid və mədrəsələrə vəqf etdiyi yazılmış və "Afitabi-ismet və mahi-həya binti İbrahimxəlil xan Gövhər"<sup>3</sup> yazılmış möhürü dördkünc şəkli çəkilmişdir. 24b vərəqində həmçinin içərisində hicri 1265-ci il (m.1849) yazılmış o dövrün şeyxülislamının dairəvi möhürü də çəkilmişdir. Vəqfnamənin surəti olan bu əlyazma əslİ ilə eyni olduğunu Axund Hacı Molla Məhəmməd Hüseyn Oruczadə təsdiq etmişdir. Onun imzasını isə Yelizavetpol (Gəncə) quberniyası məclisinin sadri Qazizada və Yelizavetpol məclis üzvü Hacı Mollazadə imza və padşahlıq möhürü ilə təsdiqlə-

<sup>3</sup> Tərcüməsi - "İbrahimxəlil xanın qızı günəş ismetli və ay həyali Gövhərnisa"

mişdir. Bu vəqfnamənin mətni Şuşada Yuxarı Gövhər Ağa məscidinin sol və sağ qapısının üstündə fars dilində nəstəliq xətti ilə həkk edilmişdir. Məscidin sağ qapının kitabəsi vəqf gəlirlərinin mülklərindən, sol qapısının kitabəsi isə vəqf əmlaklarının galirinin hara və kimə sərf olunması haqqındadır. Kitabələrin mətni vəqfnamənin yazılımasından (m.1848) 18 il sonra, hicri 1282-ci (m.1866) ildə məscidin əsaslı təmiri zamanı qapılara həkk edilmişdir<sup>4</sup>.

Gövhər ağa hələ həyata ikən vəqf əmlaklarından gələn galirlərin hesabına bir çox xeyriyyə işləri görmüşdür. Belə ki, Şuşada məscid həyətində müalicəxanə açılmış, kasib əhalinin dəfn olunmasına və tələbələrin təhsili ilə əlaqadər xərclər üçün xüsusi olaraq maddi vəsait ayırmışdır. O, həmçinin memarlıq abidələrinin bərpə və inşası sahəsində də xeyli iş görmüşdür. Gövhər ağa Qarabağda məscidlərin təmiri və digər inşaat işlərinə də vəqf əmlakından pul ayırmışdır. Gözəl memarlıq nümunələrindən biri sayılan və Şuşada böyük meydən adlanan yerdə yerləşən Cümə məscidini əsaslı təmir etdirmişdir. Bu məscidi 1768-ci ildə İbrahimxəlil xan, atası Pənah xanın (v. 1759) təqribən 1750-ci ildə qəmisən tikdirdiyi məscidin yerində inşa etdirmişdir. İlkən sonra 1866-ci ildə isə bu məscidin əsaslı təmirinə və iki minurənin inşası üçün Gövhər ağa vəqf galirlərindən vəsait ayırmışdır. Hal-hazırda bu məscid "Yuxarı Gövhər ağa məscidi" adı ilə məşhurdur [10, s.115]. Gövhər ağa Şuşada vəqf galirlərdən digər bir cümlə məscidi də inşa etdirmişdi ki, bu məscid hal-hazırda "Aşağı Gövhər ağa" məscidi adlanır. Həmçinin o, vəqf galirlərdən "Gövhər ağa körpusu" adlanan Ağdamə gedən körpüni tikdirmiş və Gəncə İmamzadə məscidini təmiri etdirmişdir [3,s.8b;1,s.3-4] .

Gövhər Ağaya məxsus və Əlyazmalar İnstitutunda mühafizə sənədlərindən biri də onun vəsiyyətnaməsinin əslinin bir nüsxəsidir. Bu vəsiyyətnamə hicri 1281-ci ilin şaban ayında (m.1865) ildə Şuşa qalasında Qarabağda fars dilində səkastə-nəstəliq xətti ilə Rusiya istehsalı olan kağıza yazılaraq tərtib edilmişdir. Vəsiyyətnamə bir böyük vərəq olub, 31 x 44,5 sm ölçüsündədir. Vəsiyyətnamənin yuxarı hissəsində əsas mətnin xəttində fərqli olaraq nəstəliq xətti ilə "Allah Bəhman Mirzənin ələləni daima etsin" ifadələri yazılmışdır. Məlumudur ki, Qacarlar sülasından olan şahzadə Bəhman Mirzə (v.1884) az bir müddət ərzində (1841-1847) şimali Azərbaycanda, 1851-ci ildən isə Şuşada yaşamışdır. Məlumat üçün qeyd edək ki, onun qəbri hal-hazırda Bərdə şəhərindəki qədim məzarlıqdadır. Eyni xətlə əsas

<sup>4</sup> Kitabələr haqqında məşhur şair, dramaturq və naşir Əlizadə Həsən İxfə (v.1972) 1920-ci ildə yazdığı "Şuşa şəhərinin tarixi" adlı əsərində məlumat verir.

mətnin yuxarı hissəsində vəsiyyətnamənin üç nüsxə olduğu haqqında qeyd yazılmışdır. Vəsiyyətnamənin mətni ilk öncə Allaha Hömd, Məhəmməd (s.) peyğəmbərə salam və xeyir dua ilə başlayır. Mətindən aydın olur ki, Gövhər ağa ömrünün sonlarında Nəcəf və Kərbəlayını ziyarət etmək və orada təmir işlərinin aparılmasını istəmişdir. Vəsiyyətnaməsində Gövhər ağa Nəcəf və Kərbəla şəhərini təmir işləri aparmaq üçün vəqf mülkündən 20 min əşrəfi<sup>5</sup> ayrıldığı qeyd olunmuşdur. Baharlı əz əsərində bu pulun miqdərini manatla yüz min yazmışdır [3,s.47]. Vəqf galirlərinin hesabına görüləcək təmir və digər işlərlə xərclərini hayata keçirilməsi qəyyum olaraq Gövhər ağa qardaşı Əbülfət xanın oğlu Məhəmmədəli xanın təyin etmişdir. Məhəmmədəli xanın vəfat etdiyi halda isə, ikinci dərəcəli qəyyumlar olaraq isə vəkil Mirzə Məhəmmədqulu Təbib, hamilər isə Rüstəm bay Həsənli bay oğlu və Nəcəfqulu bay Məşədi Abdullahan oğluñdan ibarət vəkillər heyətinin tərtib edilməsi qeyd olunmuşdur. Mühasib olaraq bu heyətə Mir Möhsün Nəvvab (v. 1918) daxil edilmişdir [ 1,s.3; 12, s.13]. Gövhər ağa iyirmi min gümüş pul vəsaitini isə özünüñ dəfn mərasimi ilə əlaqadər bütün xərclər üçün ayrıldığı haqqında vəsiyyətnamədə məlumat vardır.



(Gövhər Ağanın vəsiyyətnaməsinə basılmış möhürü)

Bu vəsiyyətnamənin yazılımasından 3 il sonra Gövhər ağa 1868-ci ildə yanvar ayında Şuşada vəfat etmiş və Cümə məscidinin həyətində dəfn edilmişdir. Kəfənlənmə xərcindən tutmuş dəfn olunmasına qədər

<sup>5</sup> Şahzadə, hakim və sərkərdələrə mənsub qızıl onluq. (E.Seyidbəyli)

bütün xərclər onun ayırdığı vəsait hesabına ödənilmişdir. Bir müddət sonra isə 1868-ci ilin aprel ayında Gövhər ağanın vəsiyyətinə görə onun nəşri Kərbəla şəhərindən İmam Hüseynin türbəsinin ayaq tərəfində, İbrahimxəlil xanın dövründə Şuşa şəriat məhkəməsinin qazısı olmuş Seyid Kazım Rüştinin qəbri ilə yanaşı basdırılmışdır. Vəsiyyətinə görə qəbrinin üstündə məqbərə inşa edilmişdir. Vəsiyyətnamədə bu məqbərəyə vəqf etmək üçün Kərbəlada bir mülküň alınması haqqında da qeyd vardır ki, bu mülük dəfndən sonra alınmışdır [ 13, s.80]. Mülküň icarə gəlirlərindən isə məqbərinin lazıim gölərsə təmirinə, cümlə gecələrində məqbərədə müəyyən məvacib qarşılığından Quran oxunulması və zəvvvarların gecə qalmalarına xərclənməsi tapşırılmışlar [ 3, s.8b-9a; 5]. Vəsiyyətnamənin dərkənarlarında Gövhər Ağanın "Afatabi-ismt və mahi-həya binti İbrahimxəlil xan Gövhər" sözləri həkk olunmuş möhürü basılmışdır [ 5,s.1].

Əlyazmalar İnstitutunda Gövhər ağanın vəfatından sonra isə onun vəsiyyətinin yerinə yetirmək üçün Nəcəf və Kərbəla məcdəhidlərinə yazılmış məktubun (elnamnamə<sup>6</sup>) bir nüsxəsi mühafizə edilir. Məktub hicri 1268-ci ilin şəvvəl ayında (m.1868,yanvar) ildə Şuşa qalasında Qarabağda ərəb dilində şikəstə-nastoliq xətti ilə Rusiya istehsalı olan kağıza yazılmışdır. Məktub bir böyük vəraq olub, 22 x 36 sm ölçüsündədir. Məktub da müctəhidlərə Gövhər ağanın vəfat etdiyi xəbər verilir və onun ayırdığı vəsiyyət pullarının necə və hara xərclənəcəyi haqqında yazılımsıdır. Bu sənədin mənindən aydın olur ki, Gövhər ağanın birinci dərəcoli qəyyumu olan qardaşı Əbülfət xanın oğlu Məhəmmədəli xan ondan əvvəl vəfat etmişdir. Bu səbəbdən Gövhər ağanın dəfn və təziyə mərasimi ilə əlqədar vəsiyyətini həyata keçirtmək yaxın qohumları olan qardaşı Mehdiqulu xan Cavanşirin qızı Xurşid Banu Bayım, bacısı oğlu Süleyman xanın oğlu Həsən ağa və Süleyman xanın qızı Sara Bayım ağanın öhdəsinə düşmüşdü [13, s.78-79]. Hər üçü bu sənəddə yazınlardan şahidilik edərək imzalamış və möhürlerini basmışlar. Yazılanlar isə Gövhər ağanın vəsiyyətinin yerinə yetirilməsi ilə əlaqədar bir məndirid. Məktubda icra ediləcək bütün işlər üçün ayrılmış vəsaitin isə qəyyumlar Mirzə Məhəmmədqulu Təbib, Rüstəm bəy Həsənəli bəy oğlu və Nəcəfqulu bəy Məşədi Abdullah oğluna təhvil verildiyi haqqında qeyd vardır.

Əlyazmalar İnstitutunda arxeoqrafik sənədlər arasında həmçinin Gövhər ağaya yazılmış iki məktub və onun torpaq mülkiyyətlərinə aid icarənamə, şürütname<sup>7</sup> və qərardadnamələr<sup>8</sup> mühafizə edilir.

Bələliklə, apardığımız tədqiqat bir daha sübut edir ki, Qarabağ tarixinin mühüm şəxsiyyətlərindən biri Gövhər Ağa olmuşdur. Həyatı boyunca maddi və mənəvi xeyir işləri görən bu xanım haqqında bir çox əlyazma mənbələrdə, onun adı Qarabağ xan nəslinin görkəmli nümayəndəsi kimi yad edilir. Onun hayatı haqqında bir çox dəyərli məlumatı ona aid olan vəqfnamə və vəsiyyətnamədən əldə etmək mümkündür.

### Ədəbiyyat

1. Axundzadə Mirzə Xosrov. Şuşa şəhərinin məşhur şəxsiyyətlərin hayatı və mülkləri (S-496), Şuşa 1959. Əlyazma
2. ASE. Cild VII,Bakı,1983
3. Baharlı. Əhvalati Qarabağ.(FS-455).(Əlyazmanın fotosurəti)
4. Vəqfnamə (B-590). Şuşa qalası, 1848. Əlyazma
5. Vəsiyyətnamə (II, 5/482/27175). Şuşa qalası, 1864. Əlyazma
6. Nəsl cədvəli. Bəhmən Mirzə və Pənah xanın övladları (1/92). Əlyazma
- 7.Qarabağnamələr. I cild, Bakı, "Yazıcı", 2006
8. Qarabağnamələr. II ,cild, Bakı, "Yazıcı", 2006
9. Qarabağnamələr. III ,cild, Bakı, "Yazıcı", 2006
- 10.İxfə Həsən. Şuşa şəhərinin tarixi,(B-4556). Əlyazma
11. Mirzə Camal. Qarabağnamə (B-1150). Şuşa qalası,1845. Əlyazma
12. Mirzə Xosrov Şaiq.XIX əsrda Qarabağda yaşamış şəxsiyyətlər (S-944).Şuşa,1959. Əlyazma
- 13.Seyidbəylı E. "Qarabağ torpaq mülkiyyətinə aid arxeoqrafik materiallar". Bakı, 2002

<sup>6</sup> Bildiriş vərəqəsi, xəbərdarlıq üçün yazılmış vərəqə

<sup>7</sup> Şərtləşmək, şort bağlamaq

<sup>8</sup> Qərar, qətnamə; hökm, rəsmi sərəncam, əmr